

A.ŞAIQ POEZİYASI AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI DÖVRÜNDƏ

Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru

Bədii ədəbiyyatın əsas dəyəri həm də onun öz üzərində zamanın möhürüünü qoruyub saxlanmasındadır. Bu mənada Abdulla Şaiqin Azərbaycan Demokratik Respublikası dövründəki yaradıcılığı da o biri dövrlərdəki əsərləri kimi, özündə dövrün, zamanın ictimai, milli və mənəvi ab-havasını bədii şəkildə və qabarıqlığı ilə əks etdirməsi ilə də diqqəti cəlb edir.

Qeyd olunduğu kimi, A.Şaiq həmin dövrdə xüsusilə fəallışımsızdı. Bu, təsadüfi deyildi: o dövrdə demokratik ictimai fikir və hərəkat ümumiyyətlə güclü idi. Səbəb də aydındır; qabaqcıl görüşlü ziyalılarımız və geniş xalq kütlələri illərdən bəri uğrunda qələm çaldıqları, arzu etdikləri milli müstəqilliyə çatmış, siyasi və iqtisadi cəhətdən müstəqil bir respublika qurmuşdular. Odur ki, həmin dövrdə xalqın milli mənlik duyğusu və milli qürur hissi

daha qabarıq üzə çıxmış və dövrün bədii nümunələrində də öz əksini tapmışdır.

Lakin o dövrdə milli müstəqillikdən doğan sevinc və qürura əndişəli bir qayğı da əlavə olunmuşdu. Bu qayğı həmin müstəqilliyi daxili və xarici irticaçılardan qorumaq zərurətindən yaranmışdı. Çünkü xaçpərəst qonşularımız bizə qənim kəsilərək azərbaycanlıları, ümumən türkləri yer üzərindən silmək üçün hər cür vəhşi vasitəyə əl atırdılar. Bu güclü düşmənə qarşı ancaq vahid xalq gücü və mübarizliyi ilə qalib çıxmağın mümkünüyünü anlayan A.Şaiq «Marş» şerində yazırdı:

*Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur.
Yürüyəlim irəli, haydi millət əsgəri,
Keçmişimiz şan, zəfr, durmayalum bir geri.*



O, gəncliyi öz vətəninin və elinin müdafiəsinə çağıraraq ona başa salır ki, sənin ulu baban da cəsur və qorxmaz, həm də möhkəm biləkli, dəmir iradəli olub. Belə bir əcdadı olan xalqın düşmən qarşısında basılmağa mənəvi haqqı yoxdur.

Lakin şair başa düşürdü ki, şanlı keçmiş və döyüşkənlilik o vaxt özünü doğruldur ki, xalqın birliyi başında sınanmış, etibarlı və uzaqgörən bir sərkərdə olsun.

*Dalğalanır üstümdə şanlı Turan bayraqı,
Alovlanır qəlbimdə «ərnəkən» ocağı.
Haydi, yola çıxalım, haqsızlığı yixalımlım,
Turanda gün doğunca zülmətlə çarpışalımlım!
Arş, irəli, irəlidə cənnət gibi çəmən var,
Günəş orda həp doğar, səadət orda parlar!*

Milli müstəqilliyin qorunması üçün birinci növbədə vətən torpağının yağılardan müdafiəsinin vacibliyini başa düşdüyü üçün A.Şaiq «Vətənin yaniq səsi» poemasında gəncliyi məhz buna – vətənin müdafiəsinə səsləyir.

A.Şaiqi narahat edən vətənin murdar yağlılar əlində inləyərək öz övladlarından imdad diləməsidir. Odur ki, şair üzünü gənc milli ordumuzun əsgərlərinə, ümumiyyətlə türk gəncliyinə və yurdaşlarına tutaraq yazar:

*Ananız bax, sürüklənir yerlərdə,
Hər yerinə xəncər, neşət saplanmış.
Düşmüş də pək təhlükəli bir dərdə,
Sizlər, ağlar, bağıri qan xırpalanmış.*

Demək, vətənin ağır gündə onun övladlarının milli rahatlığa mənəvi haqqları yoxdur. Axı, bu yurdu ulularımız öz sinələri ilə qoruya-qoruya, qanları ilə suvara-suvara bizə çatdırıblar.

O dövrdə (elə indi də) milli özünü dərkdən doğan milli qürur hissiniñ əzəmətinə, zəfərinə inam çox güclü idi. Odur ki, bəşər sivilizasiyasının müsəlman və

türk dünyasına qarşı töretməklə olduğu «mədəni vəhşət»dən (H.Cavid), onun güc və amansızlığından qorxmayan milli ordumuz və vətənpərvərlərimizin aşağıdakı sözləri qəlbimizi iftixarla doldurur:

*Beş dünyanın vəhşiləri toplansa,
«Ölüm» deyə, «Vətən» deyə qoşarız.
Bu torpaqlar qanımızla boyansa,
Nəfərimiz qalınca öc alarız.*

Bütün bu əzm, narahatlıq, ümid və inam bizi bu gün də tərk etmədiyi kimi, ulularımızın ruhu və nəsillər qarşısında cavabdehliyi də bir an belə unuda bilmərik.

Və... Bu məqalədə deyildiyi kimi:

1918-dəki qanlı mart hadisələri ilə ədəbiyyatın durdurulmuş olan bu müzəffər yürüşü Bakının istixlası və hakimiyyəti milliyənin ehyasından sonra yeni bir ruh və yeni azm ilə davam etmişdi: Hüseyn Cavid, Abdulla Şaiq, Salman Mümtaz, Cavad, Əli Yusif, Cəfər Cabbarzadə, Hadi hürr Azəri sənətinin canlı amalları idi.

Bu günlüğü ədəb meydanının şahsuvarları yenə dünənki milliyət dövrünün qəhrəmanlarıdır. Ədəbiyyat dünyasını titrədən “hadisə”lər yenə Hüseyn Cavidin əsərləridir. Mətbəuti şənlədən şeir yenə Cavadın nəşidələri, məktəb kitablarını canlandıran yazı yenə Şaiqin yazılarıdır.

“Azeri türk edəbiyyatının dünəni ve bu günü” əsərindən

*“Yeni Kafkasya”,
İstanbul, 1924, sayı 20, 21*